

TEYMUR RZAYEV*

AZƏRBAYCANDA (QABARTMA) RELYEF SƏNƏTİ

Məqalə Azərbaycanda relyef sənətinin yaranması və inkişafının nəzərdən keçiriləsinə həsr olunmuşdur. İlk relyef və plastik nümunələr Qobustan tapılmış və Məzolit dövründə aid olmuspudur. Qədim dövrdə Qafqaz Albaniyasında relyef sənəti inkişaf etmişdir. Relyef sənətinin an böyük inkişaf dövrü orta əsrлərdə qəbiristənlər abidələrində olmuşdur. İslamın höcm heykəlinə mənfi münasibəti qəbiristələr dövrdə relyef sənətinin inkişafına kömək etdi.

Açar sözlər: Azərbaycan, relyef sənəti, heykəltəraşlıq, qabartma, qədim heykəltəraşlıq, qəbiristələr abidələr, Qobustan, Qafqaz Albaniyası.

Giriş. Azərbaycanda relyef (qabartma) sənəti öz tarixi kökləri etibarı ilə qədim xalq ənənələri ilə bağlı olmuşdur. Bizim dövrlə qədər gəlib çatmış relyef nümunələrin tarixi olduqca dərin və zəngindir.

Azərbaycan xalqının qədim mədəniyyətini o cümlədən relyef sənətini öyrənmək baxımından Qobustan qayaüstü rəsmlərini nəzərdən keçirmək məqsədliyəndür.

Relyef sənətinin tarixi Azərbaycanda orta daş dövründə – mezolit təsadüf edir ki, bunun da ən bariz nümunələri Qobustan qayaüstü təsvirlərdə rast gəlir.

Burada təsvirlərin bir qismı dərin relyef əsərində, yəni daş üzərində dərinliyi cızıqlaşa yaranan təsvirlərdir. Təsvirlərin bir qismı isə yüksək (qabarlıq) relyef əsərində, yəni daş soğrısını dərinləşdirməklə, təsviri qabartmaq yolu ilə işlənmişlər.

Burada təsvirlər mövzu baxımından oldukça müxtəlifdir. Əsasən insan, vəhişi öküz, maral, keçi, şir, ceyran, at, qaban, maral və s. təsvirlər çox vaxt təbii ölçülü verilirdi. Burada həmçinin ov soñnələri, müxtəlif heyvanların vuruş meydanında təsvirləri, dəvə karvanları və s. çox real canlandırılmışdır.

Ən qədim qayaüstü təsvirlər arasında dərin relyef üslubunda işlənmiş, ciyinlərində kaman asılmış ayaq üstü və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş insan təsvirləri mövcuddur.

Tunc və dəmir dövründə aid relyef nümunələri içərisində arxeoloji qazıntılar zamanı Mingəçevir, Qazax, Ağdam ərazisində tapılan gil möhürlər daha çox maraq doğurur. Müxtəlif ölçülərə malik olan belə möhürlərin formaları dördkünc, dairəvi və oval şəklində olurdu. Bişirilmiş gil lövhələr üzərində somi cisimlərin, günəş, svastika, aypara, ulduzlar və s. təsvir edildilər. Belə möhürləri insanlar dini ayinləri zamanı, təbii(bitki) rənglərə batarırmış, bədənlərinə vuraraq, dini ayinlərinə icrasında istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı belə gil möhürlər tunc və dəmir dövründə aid edilən torpaq və sordabə tipli qəbirlərdə aşkar olmuşlar. Belə fərziyyə mövcuddur ki, ölü insanın yanına qoyulan bu möhürlər o biri dünyada ona dini ayinləri icra etmək üçün gərək olmalı idi. Ölü insanın belə möhürlərlə basdırılması xüsusi hörmət olaməti idi.

Zoomorf relyefli möhürlər arasında isə totemsizlik rəmz sayılan fiqurlar, o cümlədən xoruz, canavar, əfsanəvi quş və s. təsvirləri olan möhürlərə rast gəlirik.

Üçar rayonunun Böhmən – Bərgüşəd kəndi ərazisində, Qaratəpə adlanan yerdə aparılan arxeoloji qazıntılar zamanı küp qəbərdən dövrün relyef sənətinə xarakterizə edən qılıptıka nümunəsi tapılmışdır.

Mingəçevir yaxınlığında, Sudağıldan tapılmış, V-VI əsrlərə aid edilən, simvolik

təsvirlərə bəzədilmiş böyük daş kapitel(sütun başlığı) xüsusi maraq doğurur. Kapitelin mərkəzində yüksək relief əsərində işlənmiş simvolik «Həyət ağacı» və onun sağ və sol tərəflərində stiliz edilmiş tovuz quşları təsvir edilmişlər. Hər iki tovuz duşunun boğazından yellenən uzun şorfləntə təsvir edilmişdir. Sasanı incəsənətində belə yellenərək dalğalanın şorflər, hökmənlər və ilahilik simvolu hesab edildi. Kapitelin üst hissəsi alban yazı nümunələri ilə bəzədilmişdir.

Daş və gəc üzərində bəzək və oyma üsulu ilə naxışlar yaratmaq, heyvan və başda təsvirləri hakk etmək orta əsrlərdə dekorativ-təbiqi sənətimizin geniş yayılmış sahalarından idi. Oyma bəzəklər əsas etibarı ilə memarlıq abidələrində və qəbir daşlarının üzərində tətbiq edildi. XII-XV əsrlərdə oyularaq, bəzədilmiş daş və gəc abidələrini bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölmək olar:

- Stiliya edilmiş nebatı ornamentli oymalar
- Real şəpkida işlənmiş nebatı oymalar.

Araşdırımlar göstərir ki, XII-XIV əsrlərdə daş və kəc üzərindəki oyulmuş bəzəklər daha çox həndesi və stiliz edilmiş nebatı ornamentlərlə, XV əsrda və sonralar daş və kəc işləri isə, əsasən real şəpkida işlənmiş, nebatın aləmindən götürülmüş ornamentlərlə bəzədilirdi. Onu da qeyd etmək lazımdır ki, oyma işlərinin tərtibatında istifadə edilən yazıarda onların bədii xüsusiyyətlərinən və dövrlərinən asılı olaraq müxtəlif üsullar tətbiq olundur.

Daş üzərində oyma işlərinin on böyük və maraqlı hissəsinə nebatı ornamentlərlə bəzədilmiş qəbiristü və memarlıq tikilləri taşlı edir. Belə erkən oyma işləri sirasına XIII əsrdə aid olan Bakıda dənizdən (Xəzər) tapılmış «Bayıl qasıri» adlanan abidənin daş etmək olur. Arxeoloqlarımızın tərəfindən keçən əsr ərzində Xəzərdən çıxarılmış 700-dən çox bədii daş qabartmaları vaxtı ilə quruda yerləşən nahəng memarlıq abidəsinin bəzəkləridir. Tapıntılar içərisində memarın adını və qalanın inşa tarixini göstərən daşlar da vardır. Memar yazıda özünü Əbdürəşid oğlu Zeynaddin Şirvani adlandıır. Bundan başqa, burada bir sıra şəxslərin adlarını və s. yazıları da («Məhmud az Baku», «Əfridun», «Fəriburz», «Nəqqas») sözlərinin oxumaq olub. Yüksək oyma üsulu ilə bəzədilmiş Bayıl daşlarının bizim üçün maraqlı cəhəti ondan ibarətdir ki, burada yazalarla birlikdə canlıları təsvir edən coxlu rəsmlər də vardır. Uzun illər Bayıl daşları üzərində elmi araşdırımlar aparmış qocaman arxeoloq I.Cəfərzadə bə bareleyflərdə hakk edilən insan və heyvan fiqurların yalnız bədii deyil, eyni zamanda həkk edilmiş horflərin iri hacmli epiqrafik mətnlərdə cəmləşməsi sübut olunmuşdur. Bayıl daşları üzərində çalışın alımlarımız son illərdə burada anfas şəkildə 12-yə qədər insan başı təsviri oyma aşkar etmişlər. Onların fikrincə, bu təsvirlər o dövrlərdə tanınmış şəxslərin portretləri ola bilərdi.

Gəc üzərində iş əsas iki texnoloji əməliyyat əsasında görüldür. İlk növbədə sənətkar gəc hələ qurumamış (yumşaq ikən) onun üzərində iti bir alətlə istidiyi rəsmi çəkicir, qalınlığını, dərinliyini verir. Gəc qurudqudan sonra isə, hazır rəsmi və ornamentin xirdələşmələri (detalları) üzərində işləyərək lazımı olavalər etmişdir. Bu əməliyyat zərərliliyi ilə daş üzərində aparılan işdən daha çox zərgərlikdə təbii olunan döymə və şəbəkə işlərini xatırladır.

Mozar daşları üzərində bundan olavaş bir çox simvolik mahiyyət daşıyan rəsmlər də rast gəlinir. Bunnaldan: islamı təmsil edən ay – ulduz, günəş bildirən svastika və ya zolaqlı dairə və s. naxışları göstərməklər. Bundan olavaş mozar üstü daşlarında mərhümə məxsus fəlsəfiələrini, görkəmlisi şair və aşiqların şəhəri, dua, şifahı ədəbiyyatdan gəlmə şərlər də yazılırdı. Epitafiya (ithaf) şəklində geniş yayılmış belə yazılar görkəmlisi şəxslərin baş daşlarından rast gəlinir.

Azərbaycanda daşdan düzəldilmiş qoç fiqurları xüsusişə geniş yayılmışdır. Buna Azərbaycanın Ən ucqar cənub sərhədlərindən tutmuş, şimal – qərəbə dək bir çox yerdə rast gəlirik. Həmçinin, Ermanistan və Gürcüstəndə azərbaycanlıların yaşadıqları kəndlərdə də təsadüf edilir. Daşdan yonulmuş qoç fiqurlarının azərbaycanlıların yaşadıqları ərazilərdə belə geniş

yayılmazı, söz yox ki, təsadüfi deyildir. Dadlı atınə, möşətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə edilən əvəsziz dörisinə, yununa görə qoç çox qədimlərdən ulu babalarımız üçün bolluq və qolubo simvoluna çevrilmişdir.

Bu gündək kəndlərimizdə çəpər dırəklərinə, eyvan sütunlarına bərkət və qüvvət əlaməti kimi qoç başının (kallə) bərkidilməsi bəzi rayon və kəndlərimizdə isə (xüsusilə Lənkəran, Quba, Qusar və s. hətta sütunun yuxarı hissəsinə (kapitellə) qoç başı deyilənisi onun el arasında nə qədər geniş yayıldırmış göstərir. Lakin qoçu bir totem kimi təmsil edən təsvirlər içərisində on qiyamılışı daşdan yonulmuş qoç fiqurlarıdır.

Dəs qoç fidurlarımız haqqda ilk məlumatlarla hələ XIX əsrin əvvəllərində rast gəlirik. 1834-cü ildə Azərbaycanda olmuş fransız soyyahi Dubuua de Monpere Qarabağda çoxlu daş heyvan fiqurları görüldüni və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir.

Daş qoç fidurlarımız haqqda maraqlı qeydlərə rus alimi V.M. Sisoyevin yazılarda da rast gəlirik. 1926 – 1927-ci illərdə Azərbaycanın Naxçıvan, Ordubad, Laçın və s. rayonlarında olmuş V. M. Sisoyev yazır ki, yerli əhalisi burada tez-tez təsadüf olunan daş qoç fiqurlarını müşqəddəs sayarad onlara sitayış edir, hətta bu fiqurları bəzən qədim ədəbəstanlıq xarabaliqlarında, dağlıardan və s. yerlərdən taparaq, hörmət əlaməti olaraq öz qohumlarının qəbri üstə doyurlar. «Naxçıvanın şərqində, köhnə qəbiristanlıq yaxınlığında qırımızı daşdan yonulmuş, uzunluğu 1m 50 sm, eni 40 sm olan qıvrımlı buynuzlu bir qoç fiquru gördüm. Burada uşaqları olmayan qadınlar arasında belə bir şeyə yayılmışdır ki, kim bu qoçun ayaqları arasından sürünərkən o biri tərəfə keçərsə, onun mütləq usağı olacaqdır».

Azərbaycan relyef sonatının növbəti inkişaf mərhələsi XX əsrin ortalarına təsadüf edir. Bu Azərbaycanda professional heykəltəraşlığının formalması ilə bağlı olmuşdur. Sovet hakimiyəti durulduğundan sonra Azərbaycan heykəltəraşlığının sonatının dirçəlməsində bir sıra rus sənətkarları çalışmışlar, onların arasında D. Erzya, Tripolskaya kimi görkəmli tişə ustalarının adlarını çəkmək yerinə düşərdi. İlk Milli professional heykəltəraşlarımız sırasında Zeynal Əlizadənin, E. Hüseynova, Cəlal Qaryagdının, Fuad Əbdürəhmanovun, Tokay Məmmədovun, Ömər Eldarovun adları çıxılməlidir. Bu dövrdə relyef sənətinə öz yaradıcılığında böyük yer veren sənətkarlardan biri Cəlal Qaryagdı olmuşdur.

Heykəltəraşlıq sonatının mühüm sahələrindən olan relyef sonatı Azərbaycanda qədim köklər və zəngin onanələrə malikdir. Müxtəlif texnoloji üsullardan və materiallardan istifadə edərək bizim ocaqlarımız bu sahədə zəngin irs yaratmış və saysız-hesabsız görkəmli sənət əsərlərini gölöçər nəsillər üçün bəxş etmişlər.

Relyef sonatının asıl intibahı orta əsərlərdən, İslam dininin Azərbaycanda bərqərar olması ilə başlayır. Müxtəlif memarlıq və qəbirüstü abidələr dekorativ relyeflərlə bəzədilərək bu sənəti incəliklərə qaldırılmışlar. Dini binaların fasadları, taqlar və sütunları müxtəlif relyeflərlə bəzədilərək plastika ilə memarlığın yüksək sintezini nümayiş etdirirler. Müxtəlif qəbirüstü abidələr – baş daşları, sənduqələr, qoç və at formalı qəbir daşları süjetli və dekorativ relyeflərlə bəzədilərək məzmun və forma daşıyıcılarına çevrilirler.

Nəticə. Relyef sonatının ayrıca bir sahəsinə medal sənəti təşkil edir. Medal sonatının tarixini ilk sikkələrdən başlamaq yerinə düşərdi. Medalyer sonatının intensiv inkişafı isə Azərbaycanda XX əsrin əvvəllərindən başlayır. Plastika sonatının bu sahəsində heykəltəraşlar lakonik və məzmunlu obrazları yaradaraq relyefin yeni üfüqlərinə açmağa müyəssər olurlar. Ümumiyətə, XX əsr heykəltəraşlığında relyefin yeniliklərinə əsaslanan tətbiq etməyə başlayır, bu da sonata professional heykəltəraşların golişi ilə bağlı olmuşdur. Professional heykəltəraşlığının müştəqil bir sahəsinə çevrilmiş relyef sonatı Azərbaycan heykəltəraşlığının uğurlu növlərindən biri kimi bu gün də yaşımaqdır.

ƏDƏBİYYAT

1. Azərbaycan incəsənəti. Bakı. 1977.
2. Cəfərzadə İ. Qobustan. Bakı. 1973.
3. Əsfəndi R. Azərbaycan dekorativ-təbqiçi sənəti. Bakı. 1976.
4. Əsfəndi R. Azərbaycanın daş plastikası. Bakı. 1986.
5. Nəmətova M. Əsrələrin daş yaddaşı. Bakı. 1987.
6. Aliyev K. Antiqitət Kavkazskas Albaniya. Bakı. 1992.
7. Nəsimatova M. Memoriyalnye pamiatniki Azerbaydzhana. Bakı 1981.
8. Novruzova D.J. Skulptura Sovetskogo Azerbaydzhana. Bakı. 1973.
9. Xalilov D.J.A. Materialnaya kultura Kavkazskoy Albaniy. Bakı. 1985.

Yeditepe Universiteti, Türkiye, İstanbul
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
e-mail: teymurrr@gmail.com

Teymur Rzayev

THE RELIEF ART IN AZERBAIJAN

The article is devoted to an overview of the emergence and development of relief art in Azerbaijan. The first relief and plastic samples were found in Gobustan and belong to the Mesolithic era. In the ancient period of history, relief art developed in Caucasian Albania. The greatest development acquires relief in the gravestone monuments of the Middle Ages. The negative attitude of Islam to the volume sculpture contributed to the development of relief plastics in gravestone monuments.

Keywords: Azerbaijan, relief Art, sculpture, gravestone monument, Gobustan, Caucasian Albania.

Теймур Рзаев

ИСКУССТВА РЕЛЬЕФА В АЗЕРБАЙДЖАНЕ

Статья посвящена обзору возникновения и развития искусства рельефа в Азербайджане. Первые образцы рельефа и пластики обнаружены в Гобустане и относятся к эпохе мезолита. В древнем периоде истории искусство рельефа развивается в кавказской Албании. Наиболее развитие приобретает рельеф в надгробных памятниках средневековья. Отрицательное отношение Ислама к объемной скульптуре способствовало развитию рельефной пластики в надгробных памятниках.

Ключевые слова: Азербайджан, искусство рельефа, скульптура, могильные памятники, Гобустан, Кавказская Албания.

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 01.04.2019
Son variant 24.06.2019